


# HÜSEYN RAZİ YARADICILIĞINDA CƏNUBİ AZƏRBAYCAN

XX yüzilliyin ikinci yarısında Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən olan Hüseyin Razi (1924-1998) zəngin yaradıcılığı ilə ədəbiyyatımızda özünəməxsus mövqə qazanmış, şair, nasir, dramaturq, publisist kimi məşhurlaşmış, bir çox şair və yazarının formalaşmasında, ədəbi mühitdə parlamasında müəy-yən rol oynamışdır. Yarım əsrə yaxın ədəbi, publisistik fəaliyyəti müddətində qələmə aldığı bədii əsərləri, məqalələrində dövrünün ən mühüm mətləblərini ustalıqla işləndirən, Vətəninə, xalqına olan dərin sevgisini ən səmimi duyğularla ifadə edən şair gördüyü haq-sızlıqlara qarşı barışmaz mövqə tutaraq, xalqına, ədəbiyyatımıza sədaqətlə xidmət göstərmişdir. Qəlbi və-tən eşqi ilə döyünen şairin məzmun etibarilə zəngin, həcmcə geniş və çoxşaxəli yaradıcılığının ana xəttini doğma Azərbaycanına olan sonsuz məhəbbəti təşkil edir. Professor Yavuz Axundunun sözləri ilə desək, "Vətənpərvərlik H.Razinin yaradıcılığının əsas məziyyətidir. Lakin onun vətənpərvərliyi bölgə sevgisiylə məhdudlaşdırır. Şair Bakını, Qarabağı, Gəncəni, Təbrizi də eyni məhəbbətlə tərənnüm edir. Böyük Azərbay-can, bütöv Azərbaycan onun ilham qaynağıdır". Doğrudan da, mayası torpağa olan sonsuz sevgi ilə yoğrulan, mənbəyini xalqdan alan H.Razi poeziyasında bütöv, bölünməz Azərbaycan ön plandadır. Onun istər şeir yaradıcılığında, istərsə də publisistikasında Cənu-bi Azərbaycan mövzusuna toxunulmuş, bölünmüş Azərbaycanın yanğılı səsi şairi daim düşündürmüştür. Onun "Culfadan Təbrizə", "Yuxularda", "Şəhriyarla səhbət", "Qifil", "Yamandır" şeirlərində, bir neçə qə-zəlində, "Sahil həsrəti" poemasında Vətənini bütöv görmək istəyindən qaynaqlanan fikirləri elə ustalıqla poetikləşdirilmişdir ki, onun doğma Vətəninin azadlığı və bütövlüyüնə olan dərin inamına heyrət etməyə bilmirsən. Azadlıq aşığı, bu yolda hər bir addımın labüd olduğunu vurğulayan həssas qəlbli şair Azərbaycanın bölünməsinə, həmvətənlərinin bir-birindən ayrı salınmasına laqeyd qala bilməmişdir. Tarixdən məlum ol-duğu kimi, 1828-ci il Türkmənçay müqaviləsi ilə Azərbaycanın tarixi torpaqları rus və fars işgalçılari arasında bölüşdürülmüş, bu gündən etibarən ikiyə par-çalanan Azərbaycanın ən ağır, nisgilliyaralarından birinə çevrilən Cənubi Azərbaycan bədii ədəbiyyatımızda zaman-zaman işləndirilmiş, bu mövzuda çox-sayılı əsərlər qələmə alınmışdır. H.Razi yaradıcılığında da bu ayrılıqdan doğan həsrət, ağrı, nisgil təsvir olun-



maqla iki yerə parçalanmış Azərbaycan sanki bütövləşir, bütün tarixi keçmiş, qəhrəmanları ilə gözlerimiz qarşısında canlanır.

*İllər keçdi əsrin qıflıbindinə,  
Talelərin üfüqündə duman, çən.  
Namərdliyin hiyləsinə, fəndinə  
İki yerə parçalanmış bir vətən.*

*İki sahil aynasında bir çapıq,  
Neçə fəsli yazılmamış kitabıq,  
İki qəlbin bir yarımcıq nəgməsi.  
Uyuşmayıb neçə sözü, cümləsi.*

Hər misrasında müəllifinin ağrı-acısı, bütün varlığı silkələyən etirazı duyulan "Qifil" şeirində olduğu kimi, "Yamandır" in misraları da eyni ruha, eyni mərama köklənmişdir:

*Boz yalanlar dumanında fanar olmaq,  
Üzdən soyuq, içəridən yanar olmaq,  
Güney sahil, quzey sahil həsrətindən  
İki qəlbi bir eləmək fırsatındən  
Zərrə qədər kənar olmaq yamandır.*

Onun ayrılıq, həsrət motivli şeirləri bununla yekunlaşdırır. Poeziyamızda bu ağrı müxtəlif formalar da ifadə olunsa da, Azərbaycanın iki yerə bölünməsindən sonra şimal və cənub arasında sərhəd rolunu oynayan Araz çayına etiraz fonunda təqdim olunan nümunələr daha üstündür. H.Razinin də yaradıcılığında Araza ünvanlanan şeirlərə rast gəlmək mümkündür, lakin şairin şeirlərində Arazi günahlandırımadan çox, neçə-neçə qanlı qırğına şahidlik etdiyindən köksündə firtinalar qopan, güclü küləklərə sinə gərən, qəlbi yetim Arazına təsəlli motivi daha qabarıcıdır:

*Araz üstündə bu gün bir günəşin şöləsi var,  
Babamın ruhu kimi nuruna pərvanəsi var.*

*Burda Babək, Səfəvilər vətən uğrunda ölüb,  
Eldəgizlər beşiyi, Çənlibel əfsanəsi var.*

*Yeri düşdükcə ona tənəli sözlər demişik,  
Razi, bir gün deyəcəklər Arazın müjdəsi var.  
Başqa bir qəzəlində isə:  
Köksündəki dağlar dayanıbdir necə məgrur,  
Lakin Arazın qəlbi yetimdir, nigarandır.*

*Min sədd çəkələr, hər iki sahil vətənimdir,  
Yadlıq məxəsindən nə axıb gəlsə yalandır.*

*Car çək bunu, Razi, nə qədər canda canın var  
Vahid Vətənin birliyi hökmi-zamandır.* - deyən şair ümidiyi itirməyərək Azərbaycanın gec-tez öz bütövlüyüne qovuşacağının əminliyini ifadə edir.

1989-cu ilin 31 dekabrında bir xalqı ikiyə bölən imperiya zəncirlərinin qırılması, sərhəd dirəklərinin sökülməsindən sonra Təbrizə səfər edən şairin sevincindən doğan hislərinin, vətənini bütöv görmək arzusundan qaynaqlanan şadlığının "Culfadan Təbrizə" şeirləndə böyük ustalıqla ifadəsinin şahidi oluruq:

*Sənki yanar dağın kraterindən,  
Mən od götürürəm kirpiklərimlə.  
Qəribə sərrilər faş edirəm mən,  
Vətəndən vətənə bu səfərimlə.*

*Ürək bir görüşün həyəcanında,  
Sənki təbil səsi gəlir dərindən.  
Elə bil döyüşlər burulğanında,  
İgidlər sığışır Xudafərindən.*

Şeirdə Azərbaycanın tarixi keçmişini gözü önünə gətirən şair, bu torpaqlarda qılınc çalan Babək, Koroğlu, Teymur, Xətayi, Səttarxan, Xiyabanının qəhrəmanlıqlarını, Füzulinin ahından, Nəsiminin faciəsindən qəmginləşən dağların kədərini yada salmaqla hər daşına, torpağına vurğun olduğu Azərbaycanına dərin sevgisini bəyan edir:

*Hicran atəşinin hərarətindən,  
Zirvələr üstündə qar dənərləşib.  
Bəlkə də Nəsimi soyulan gündən,  
Bu dağlar bozarıb mükəddərləşib.*

Bu baxımdan onun "Şəhriyarla söhbət" şeiri məraqlıdır. Şeirdə Razi Vətəninə olan dərin məhəbbətini, ədəbiyyatımızın müxtəlif dönenlərində yaşayıb-yaradan saz-söz ustalarının bu torpaqdan ilhamlandıqlarını "Od-alov əmmiş döşümədən yüz sənətkar, qəhrəman" deyərək poetikləşdirir. O taylı-bu taylı Azərbaycanın hər qarışına yüksək məhəbbətin izhar olunduğu şeirdə Razi Tomrisdən başlamış Hüseyn Cavidə qədər bir çox sənətkar və qəhrəmanlarımızi xatırlayaraq doğma vətənimizin ədəbiyyat və qəhrəmanlıq tarixinə dərin sevgisini ifadə edir:

*Şeyx Nizami Gəncədən, Xaqani Təbrizdən baxıb,  
Sənki bir səslə deyirlər ki, "İlahi, əlaman!"*

*Şah Xətayitək atam, Tomris anamtək məğruram,  
Məsləkimdən dönmürəm, ey dost, halaldır eşqə can.*

Hər misrasından Cavanşirin, Xətayinin, Babəkin, Koroğlunun, Səttarxanın, Xiyabanının nərəsi duyulan, Bakı, Təbriz, Gəncə, Maku, İsfəhan, Naxçıvanın birləşərək Şəhriyarın, Səbuhanın sözləri ilə xalqına məlhəm olduğu şeirdə birlik və bütövlüyə çağırıb böyük sənətkarlıqla əks olunmuşdur:

*Bakı eşqim, mənliyim, Təbriz beşikdir nəslimə,  
Şəhriyarın sözləri hər qəlbə olmuş mehriban.*

*Gəncə, Maku, İsfəhan tariximin bir parçası,  
Əcəmi açarını qoynunda saxlar Naxçıvan.*

*Möcüzün, Səttar xanın ruhu mənim ruhumdadır,  
Şeyx Məhəmməd öz məzarından qışqırır "Millət, oyan!".*

O, bütöv Azərbaycan mövzusunda yazdıqlarını təkcə şeirləri ilə yekunlaşdırır. Cənubi Azərbaycanda baş verən hadisələr, bir-birindən ayrı salınmış insanların nisgil, kədər dolu duyğuları, bu ayrılığa səbəb olanlara qarşı nifrət, Azərbaycanın birlüyü, vahidliyi uğrunda mübarizəyə səsləniş ruhunda yazılmış "Sahil həsrəti" poeması şairin bu istiqamətdəki qələmə aldığı nümunələrdən öz çekisi, sanbalı ilə seçilir. Bu poema ayrı düşmüş iki sahilin həsrət və mübarizə nəğməsi, illərlə vüsal həsrəti ilə qovrulan bir xalqın qəm dastanı kimi səslənir. 1975-1976-ci illərdə qələmə alınan poema SSRİ və İranın əməkdaşlığı ilə Arazın üstündə ucaldılan Su Elektrik Stansiyasının inşaatçılarına həsr edilsə də, müəllifin əsl məqsədi başqadır. Kiçik fəsillər və Məmmədhəsən adlı qoçanın danışdığı yeddi söhbətdən ibarət olan poemada Azərbaycanın tarixi keçmiş, müəllifin vətənini bütöv görmək arzusundan doğan fikirləri geniş şəkildə əks olunmuşdur. Proloqunda stansi-

yanın tikintisindən duyduğu sevinci oxularla bölüşən, "Salam, ana torpaq" fəslində bir qrup mühəndis, qəzetçi, fəhlə ilə birlikdə o taya səfərlərini, bu səfər zamanı hicranın kədərli, acı dadını bir daha dərindən duyan şairin vətənin böyüklüyü timsalında bütün ayrı salınmış xalqların birliyinə olan dərin inamı zəngin misralarla öz poetik ifadəsini tapmışdır:

*Baxıram arzumun üfüqlərinə,  
Həsrət arzuları əriyib sönür.  
Arazın körpüsü açılır mənə,  
Vətən gözlərimə bütöv görünür.*

*Çıxdığım sahili, məngənəsində  
Sixsa da zülmətin iti dişləri,  
Bir anlıq dünyanın xəritəsində  
Mən bütöv görürəm bölünmüşləri.*

Poemanın "Dumanlar və gümanlar", "Ehtimallar və xəyallar" hissələrində Azərbaycanın keçmişinə, qəhrəmanlıqlarla dolu şanlı tarixinə nəzər salan şair, "Kövrək suallar" fəslində üst-başı tökülmüş, solğun bir qoca olan Məmmədhəsənlə səhbətlərini təqdim edir. İxtisasca hüquqsunas olan, ara-sıra şeirlər də yazan bu qoca hakimiyyətin çürüklüyü ucbatından hər iki sənətindən uzaqlaşmaq məcburiyyətində qallaraq fəhləlik etməklə gündəlik yaşayışını təmin edir. Qocanın uzun sürən ayrılıqdan sonra həmvətəni ilə görüşündən duyduğu məmnunluq, səsində, baxışlarında olan kədər, nisgil, ağrı şairi mütəəssir edir:

*Deyir: -Dilimiz bir, vətənimiz bir,  
Fəqət yollarımız bağlı qalıbdır.  
O sahil doğmaliq beşiyindədir,  
Bu sahil başqa cür ünvanlanıbdir.*

Poemada qocanın şeir dəftəri ilə də tanış olurraq ki, bu dəftərdə illərlə vüsal həsrəti çəkən xalqımızın nisgil dolu duyğuları ifadə olunur:

*Hər kəs dərk eləyib duyur özünü,  
Ocaqlar saxlayır odun közünü.  
Yad dili bilsək də, ürək sözünü  
Bu dilin gücünə danışmaq olmur.*

Qocanın danışdıqlarından təsirlənən şair onun şeir dəftərində yer alan, hər biri bir mövzu ilə bağlı olan yeddi səhbəti təqdim edir. Qocanın can yanğınsından, qəlb ağrısından doğulmuş poetik səhbətlərdə həsrət notları ümidi, inam xalları ilə həməhəng səslənir. Birinci səhbətdə öz taleyindən şikayətlənən qocanın şahlara, şahzadələrə, xanlara olan nifrəti, insan hislerinin heçə sayılmasına olan münasibəti təsvir olunmaqla bərabər, Vətənə, torpağa olan sonsuz sevgi də tərənnüm olunur:

*Dünyani dolaşsam mən qarış-qarış,  
Qürbətdə yaşamaq fərəh deyildir.  
Vətən dağlarını seyrə dalmamış  
Mənə ay daşları gərək deyildir.*

Bütöv Azərbaycan həsrətindən qəlbində firtinalar qopan şairin üsyankar səsi beşinci səhbətdə daha qabarıqdır. Razi sanki bütün dünyaya üsyan edir, bu məsələyə etinasız yanaşanlara poetik dillə etirazını çatdırır. Hər misrasından müəllifinin qəlb ağrısı, etiraz dolu fikirləri duyulan səhbət Cənubi Azərbaycan dərdinin şeir dili ilə ifadəsinin ən mükəmməl nümunəsidir:

*Ali məclislərdə, söyləyin bari,  
Mənim diplomatım, vəkilim hanı?  
Niyə yer üzümün havadarları  
Unudub Cənubi Azərbaycanı?!*

Altıncı səhbətdə şairin xalqın müstəmləkə əsarətində ağır həyat şəraiti və buna qarşı etiraz hissi, xoş gələcəyə ümidi ümumiləşdirilmişdir. Sonuncu səhbətdə Araz üzərindəki stansiyannı tikintisindən duyduğu sevinc hislərini, xoş həyəcanını oxularla böllüşən şair, Azərbaycanın bütövlüyüne qovuşacağına, xalqının bu yoldan dönməyəcəyinə əminliyini ifadə edir:

*Gün gələr istiqbal təranəsini  
Oxuyar Bakıyla yanaşı Təbriz.  
Bir elin bütövlük salnaməsini  
Yazarıq müqəddəs eşqimizlə biz.*

"Sahil həsrəti" poeması Cənubi Azərbaycan mövzusunda yazılmış ən sanballı əsərlərdən biri kimi xalqımızın birlik duyğusunun, mübarizə əzminin, vətənpərvərlik hissinin şeir dili ilə ifadəsinin ən mükəmməl nümunəsidir. Poemada Məmmədhəsən qocanın söylədikləri əsasında Cənubi Azərbaycanda baş verən hadisələrin təsviri, Azərbaycanın tarixi keçmiş, müəllifin vətənini bütöv görmək arzusundan doğan fikirləri tarixiliklə müasirliyin vəhdəti fonunda təqdim olunmuşdur. Azərbaycanlıq ruhunda qələmə alınmış, hər bir misrası öz axıcılığı, yüksək ideya-bədii keyfiyyətləri ilə seçilən poemada xalqımıza xas milli-mənəvi dəyərlər, tariximiz, mədəniyyətimiz, mənəviyyatımız yüksək vətənpərvərlik duyğusu ilə təqdim olunmuşdur.

Neticə olaraq belə qənaətə gəlmək olar ki, H.Razi yaradıcılığında Cənubi Azərbaycan mövzusuna xüsusi həssaslıqla yanaşmış, əsərlərində milli-mənəvi bütövlüyümüzün, birliyimizin tərənnümünə dəha geniş yer ayırmalı vətənpərvərliyini, azərbaycanlıq ideologiyasına sadıqliyini nümayiş etdirmişdir. Onun şeirləri, xüsusilə də "Sahil həsrəti" poeması nəinki Naxçıvan ədəbi mühitində, bütünlükə Azərbaycan ədəbiyyatında bu mövzuda qələmə alınan ən mükemmel ədəbi nümunələrdəndir.

**SAHAB ƏLİYEVA**  
**AMEA Naxçıvan Bölümü Elmi**  
**Kitabxanasının direktoru**